

UOT 37.01.

Tinatin Məmməd qızı Əliyeva
pedagogika üzrə fəlsəfə doktoru

Parvəna Bəhlül qızı Mustafayeva
Azərbaycan Dövlət Pedagoji Universiteti

MÜSTƏVİ ÜZƏRİNĐƏ HƏNDƏSİ KƏMIYYƏTLƏRİN ÖYRƏNİLMƏSİ HAQQINDA

Tinatin Mamed гызы Алиева
доктор философии по педагогике

Parvana Bahxul гызы Мустафаева
Азербайджанский Государственный Педагогический Университет

ОБ ИЗУЧЕНИИ ГЕОМЕТРИЧЕСКИХ ВЕЛИЧИН НА ПЛОСКОСТИ

Tinatin Mammad Aliyeva
PhD in pedagogy

Parvana Bahlul Mustafayeva
Azerbaijan State Pedagogical Universiteti

ABOUT STUDYING GEOMETRIC QUANTITIES ON THE PLANE

Xülasə: Kəmiyyət anlayışı, xüsusi həndəsi kəmiyyətlər məktəb riyaziyyat kursunda öyrənilən müüm məsələlərdən biridir. Bu məqalədə müstəvi üzərində həndəsi kəmiyyətlərdən bucaq, uzunluq, sahə anlayışları ilə əlaqədar olmaqla, həm də riyaziyyat tədrisində əhəmiyyəti olan bəzi mövzuların tədrisi metodikası işlənmişdir.

Açar sözlər: müstəvi, aksiom, bucaq, uzunluq, parça, sahə, ölçmə

Резюме: Понятие геометрической величины является одним из важных вопросов, изучаемых в школьном курсе математики. В этой статье рассматриваются геометрические величины на плоскости, то есть понятия угол, длина, площадь и разработана методика преподавания некоторых тем важных в преподавании математики.

Ключевые слова: плоскость, аксиома, угол, длина, отрезок, площадь, измерение

Summary: Quantitative understanding, especially geometric quantities, is one of the important issues learned in the school math course. This article deals with geometrical quantities on the plane with regard to angles, lengths, flatness notions and the teaching methodology of some subjects that are important in mathematics teaching

Key words: plane, axiom, angle, length, track, area, measure

Uzunluq, sahə və bucaq müstəvi üzərində öyrənilən həndəsi kəmiyyətlərdir. Qeyd edək ki, bu kəmiyyətlər fəzada da var və müstəvi üzərində əsaslarla ölçülür. Bu məqalədə müstəvi üzərində həndəsi kəmiyyətlərin öyrənilməsi üzərində dayanacaq. Kəmiyyətlərin öyrənilməsi iki mərhələdə aparılır:

1. Propedevtik adlanan öyrənmədə kəmiyyətlərin tədrisi prosesi asandan çətinə, sadədən mürəkkəbə doğru aparılır, şagirdlər ölçülü xətkəş, transportır, paletka vasitəsilə real olaraq ölçmələri yerinə yetirməyi öyrənirlər. Bu mərhələdə şagirdlər uzunluq, bucaq, sahə anlayışlarının varlığı, onların ölçülməsinin praktik icrası-

ni anlır və onların ölçü vahidləri ilə xaxından tanış olurlar.

2. Sistematiq - sistemi həndəsi öyrənmə dedikdə, həndəsi kəmiyyətlərin ümumişmiş aksiomlar şəklinde elm-i-nəzər asaslarında öyrənilməsi nəzərdə tutulur.

Ibtidai məktəbdə öyrənmə prosesi prope-devlik, sonrakı siniflərdə sistematiq aparılır. Kəmiyyətlərin əsas öyrənilməsində mülliim aksiomlar arasındaki oxşarlıq əlaqəsini özlü dərəcə etməli və bu analigiyəni uzunluq, sahə, bucaq və sonralar da hacm üçün ümumişdirilərlər verilməsini bacarmalıdır. Yəni: 1) figur (parça, bucaq, sahə) vərsə, onun müsbət ölçüsü vardır; 2) ölçü vahidi şəkildə baxılan figurun ölçüsünü müəyyən etmək olar; 3) bərabər figurların ölçüləri də bərabərdir; 4) figurun ölçüyü bələndləyü hissələrin ölçüləri cəminə bərabərdir.

Uzunluq anlayışı. Parçanın ölçüsü dedikdə, onun uzunluğu nəzərdə tutulur. Parça anlayışı ilə şagirdlər aşağı siniflərdən tanışdır. Lakin parçanın tarifi 7-ci sinif həndəsi dərsliyində (M.C. Mərdanov və b.) düz xətti iki nöqtəsinən və bu nöqtələr arasında yerləşən bütün nöqtələrdən ibarət figura parça, həmin iki nöqtəyə parçanın uc nöqtələri, bu nöqtələr arasında yerləşən nöqtələr isə parçanın daxili nöqtələri deyildi. Parçanın uc nöqtələrinin böyük hərflər, onun uzunluğunun isə bir kiçik hərflə işarə edilmiş simvolik olaraq şartlarıdır. Şagirdlər ibtidai siniflərdən biliirlər ki, uzunluğu ölçmek üçün mm, sm, dm, m, km kimi ölçү vahidlərindən istifadə olunur. Parçaların uzunluqları addoladı ifadə olunduğu üçün addolardır arasındaki müqayisəyə görə AB və CD parçalarını müqayisə etdi, AB=CD, AB>CD, AB<CD hallarından biri doğru olar. Bu münasibətlər üçün aşağıdakı xassaların da şagirdlərə mənimsədiləməsə asas şərtlərindən:

-Parçaların bərabərliyinin simmetriklilik xassası: AB=CD isə, CD=AB olar.

-Parçaların bərabərliyinin tranzitivitik xassası: AB=CD, CD=MN isə, AB=MN olar.

-Əgər $AB \neq CD$ olarsa, onda ya $AB > CD$, ya da $AB < CD$ olar; $AB > CD$ olarsa, $CD < AB$ olar; $AB > CD$, $CD > MN$ olarsa, onda $AB > MN$ olar.

Parçalar və onların uzunluqları ilə bağlı, xassolarda yanaşı şagirdlərə parçalar üzərində aşağıdakı əmləllər da mənimsədiləməlidir.

1. Verilən parçaya bərabər parçanın ayrılması (qurulması). Verilən a parçasına bərabər parçanı qurmaq üçün ixtiyari l düz xətti götürüb üzərində ixtiyarı. A nöqtəsi qeyd olunur. Pərgala la parçasının uzunluğu ölçülür. A nöqtəsindən sağda v ya solda pərgala la uzunluqlu parça ayrılır. Pərgala qeyd olunmuş parçanın digər ucu B nöqtəsi qeyd olunur və $AB=a$ parçası qurulmuş olur.

2. a və b parçalarının cəminin ayrılması (qurulması). Tutaq ki, a və b parçaları verilmişdir. Başlangıcı O olan şüa üzərində $OX=a$ parçasını ayırmış, sonra başlangıcı X olan şüadan O və Y nöqtələri X nöqtəsindən müxtəlif tərəflərdən olmaqla $XY=b$ parçasını ayıraq. OY parçası və a və b parçalarının cəmi adlanır və $OY=a+b$ kimi yazılır.

$$\begin{array}{c} a \\ \hline \end{array} \quad \begin{array}{c} O \quad X \quad Y \\ \bullet \quad \bullet \quad \bullet \end{array}$$

b Buradan da parçaların toplanması üçün daha bir xassanın doğruluğu alınır:

Parçanın uzunluğu, onun daxili nöqtəsi ilə bələndləyü parçaların uzunluqları cəminə bərabərdir.

3. a və b parçalarının fərqiin tapılması. Tutaq ki, $a > b$. Başlangıcı O olan şüa üzərində $OX=a$ və $OY=b$ parçalarını ayıraq. XY parçası a və b parçalarının fərqi adlanır və belə işarə olunur: $XY=a-b$

$$\begin{array}{c} O \quad Y \quad X \\ \hline \end{array}$$

4. m parçasının müəyyən müsbət x ədədiనin tətinin təyin edilməsi. m parçasının uzunluq vahidi qəbul edib şüanın başlangıcından uzunluğu $x-a$ bərabər parça quraq. Bu parçaya m parçasının x ədədiñin hasılı deyəcəyik

Qeyd edək ki, parçaların toplanması, çıxılıması, adda vurulması həndəsi olaraq aparlamaqla yanaşı, həm də onların uzunluqları, yani ədədi göstəriciləri ilə aparılırlar. Bu zaman bu addalar toplanır, çıxılır və adda vurulur. Natiqədə bə parçaların cəmi, fərqi və hasılı tapılır.

Bancaq anlayışı. Müstəvi üzərində öyrənilən digər bir kəmiyyət bucaqdır. Bancaq sistemli şəkildə tədrisi orta məktəbdə 6-7-ci sinif-

dan başlanır. Belə ki, ibtidai siniflərdən şagirdlərin bucaq haqqında anlayışları vardır. Hətta onlar transportır vasitəsilə bucaqları ölçməyi, tələb olunan ölçüdə bucağı transportır qurğuna bacarırlar. Bu biliq və bacarıqlar 5-6-ci siniflərdə dənədən da möhkəmləndirilir. 7-ci sinif həndəsa dərsliyində (M.C. Mərdanov və b.) bucaqın tarifi bərvelmişdir. Bir nöqtədən çıxan iki şüanın əmələ gətirdiyi figura bucaq deyilir. Həmin nöqtəyə bucağın təpəsi, şüaları isə bucağın tərəfləri deyilir. Sada figura sahəsi anlayışda da parçanın uzunluğunu anlayı ki məsələ qədər edilir. Şagirdlər dəbəzəcələrinin və kvadratın sahəsi ilə ibtidai siniflərdən tanışdır. 7-ci sinifdə sahə aksiomları verildikdən sonra uzunluq və sahəsi arasında tərəfləri və bələndləyü bucaqların dərəcə ölçüləri cəminə bərabərdir.

1. Bucağın toplanması xassasını qeyd edək: Bucağın dərəcə ölçüsü bucağın daxili şüası ilə bələndləyü bucaqların dərəcə ölçüləri cəminə bərabərdir.

2. Bucaqların müqayisəsi və vahidləri: Dərəcə ölçüləri bərabər olan bucaqlara bərabər bucaqlar deyilir. İki bucaqdan dərəcə ölçüsü böyük olan bucaq böyük bucaq hesab olunur. Bucağın daxili şüası onu iki bərabər bucağı dəlürsə, bu şüaya həmin bucağın tənbələni deyilir. Parçaların ölçüləmisi kimi bucaqları da ölçmək üçün onları bucaqların ölçü vahidi ilə müqayisə etmək lazımdır.

3. Bucağın ölçüləmisi xassası: Hər bir bucağın sıfırdan böyük müəyyən dərəcə ölçüləri var. Açıq bucaq 180° -ya bərabərdir. Bucaqların ölçümək üçün istifadə olunan vahidlərdən biri dərəcadır. Dərəca açıq bucağın $1/180$ hissəsinə bərabər olan bucağın ölçüsü kimi qəbul edilir və “°” ilə işarə edilir. Bucağı ölçmək üçün dərəcadan kiçik vahidlər də var. Dərəcənin $1/60$ hissəsi dağıqça (“'” kimi işarə olunur), dağıqanın $1/60$ hissəsi saniyə (“''” kimi işarə olunur) adlanır.

Ədəbiyyat:

- Mərdanov M.C. və b. Həndəsə: Ümumtəhsil məktəblərinin 7-ci sinif üçün darslık Bakı: Çəşioğlu, 2008.
- Mərdanov M.C. və b. Həndəsə: Ümumtəhsil məktəblərinin 8-ci sinif üçün darslık Bakı: Çəşioğlu, 2010.
- İsmayılova S., Hüseynova A. Ümumtəhsil məktəblərinin 6-ci sinif üçün darslık. Bakı: Şərq-Qərb, 2013.
- İsmayılova S. Ümumtəhsil məktəblərinin 7-ci sinif üçün darslık. Bakı: Şərq-Qərb, 2014.

E-mail: pervane.mustafayeva.94@mail.ru
Rəysi: ped.ücl.dok, prof. A.S. Adigəzəlov
Redaksiyaya daxil olub: 02.01.2019

Bancaq anlayışı verildikdən sonra qonşu və qarşılıqlı bucaqlar, çevrə, coxbucalı, paraleloqram, üçbucaq anlayışları ilə bağlı olan bucaq anlayışları və onlar arasındaki münasibətlər tədris olunur.

Sahə anlayışı. Sahə anlayışını vermək üçün şagirdlərə səda figura anlayışı izah olunur. Həndəsi figura ortaq daxili nöqtəsi olmayan sonlu sayıda üçbucağa ayırmış olarsa, ona sada figura deyilir. Sada figura sahəsi anlayışda da parçanın uzunluğunu anlayı ki kimini tarifis qəbul edilir. Şagirdlər düzbucaqlının və kvadratın sahəsi ilə ibtidai siniflərdən tanışdır. 7-ci sinifdə sahə aksiomları verildikdən sonra uzunluq və sahəsi arasında uyğunluq olmalıdır. Uzunluğunu santimetri (sm) ölçüksə, sahəni kvadrat santimetri (sm^2), uzunluğunu metr (m) ölçüksə, sahoni kvadrat metr (m^2) ölçməliyik. $1 m^2$ tərəfi 1 m olan kvadratın sahəsinə bərabərdir. Burada paletka anlayışından istifadə edilməsi məsləhətdir. Təcərübə yolu şagird istilən müstəvi figuraనı sahəsinə təqribi tapmağı əyərir.

Problemin aktuallığı. Kəmiyyət mövzusu, xüsusi, həndəsi kəmiyyətlərin məktəb riyaziyyat kursunda müəümən əhəmiyyətə malikdir və 11-11-ci sinifləri şəhər edir.

Problemin elmi yeniliyi. Həndəsi kəmiyyət mövzusu şagirdlərin fəza təsəvvürü ilə bağlı olduğunu əyərir. Bu mövzunun tədrisindən xüsusi diqqət yetirmək lazımdır.

Problemin tətbiqi əhəmiyyəti. Maqaladə mövzunun tədrisi ilə metodik göstərişlər müəllimlər üçün faydalı olacaq.